


Uşaqlar üçün Müqəddəs Kitab təqdim edir

İsa və Lazar




Müəllif: Edward Hughes
İllüstrasiya edən: Janie Forest
Uyğunlaşdırın: Ruth Klassen
Tərcümə edən: Günay Əsədova
Alastair Paterson
Təqdim edən: Bible for Children
www.M1914.org


BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

Məryəm və Marfa narahat idilər.
Onların qardaşı Lazar çox ağır
xəstələnmişdi. Bacıları
Lazarın tezliklə öləcəyini
bildirdilər. Onlar İsanın
yanına adam göndərdilər.
İsa Bet-Anyadan olan
bu kiçik ailəni sevirdi.




İsa Lazar haqqında eşidəndə Öz şagirdlərinə dedi: “Bu xəstəliyin nəticəsi ölüm deyil”. Baxmayaraq ki, İsa çox uzaqda idi, O, Lazarla nə baş verəcəyini dəqiq bilirdi.




3

İsa Bet-Anyaya getməzdən əvvəl iki gün gözlədi. Sonra O, şagirdlərini çağıran bir şey dedi: “Lazar ölüb. Sizin inanmağınız üçün orada olmadığımıza şadam”. Bu qəribə sözlər nə demək idi? İsa nə etməyə hazırlaşır?



4

İsa Bet-Anyaya gələndə Lazar artıq dörd gün idi ki, ölmüşdü. Onun cəsədini kəfəyə büküb mağara kimi qəbirə qoymuşdular.




5

Marta İsanı qarşılamağa getdi. İsa dedi: “Qardaşın diriləcək”. Marta cavab verdi: “Bilirəm, dirilmə günü, son gündə o da diriləcək”. O fikirləşirdi ki, Lazarı yenidən görmək üçün son günə qədər gözləməlidir. Amma İsa başqa şey demək istəyirdi.




6

İsa Martaya dedi: “Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də yaşayar”. Marta İsaya inandı. O bilirdi ki, İsa Allahın Oğludur. Bəs O, Lazara necə kömək edə bilirdi?



7

Hər kəs çox kədərli idi, çünki Lazar ölmüşdü. Onun bacısı Məryəm ağlayırdı. Ona təsəlli verməyə çalışan dostları da həmçinin. İsa da ağladı.



8

İsa adamlarla qəbirin yanına getdi. Qəbirin girişində böyük bir daş var idi.




9

İsa əmr etdi: “Daşı kənara çəkin”. Marta dedi: “Ya Rəbb, artıq iyənib, çünki öldüyü dörd gündür”.




10

İsanın əmri ilə adamlar daşı götürdülər. Sonra İsa Öz Səməvi Atasına dua etdi. Allahın Onu göndərdiyinə xalqın inanması üçün İsa böyük möcüzə göstərmək üzrə idi. İsa bərkdən qışqırdı: “Lazar, bayıra çıx!” Xalq yəqin ki, heyrətlə mağaraya baxırdı. İsa ölü adamı dirildə bilərdimi?



11

BƏLİ!
Lazar hər yeri dəsmalla sarınmış halda mağaranın içindən SAĞ çıxdı!




12

İsa dedi: “Onu açın və buraxın getsin. Orada necə də sevinc var idi! Göz yaşları gülüşə döndü. İsa Öz Sözüne əməl etdi. Lazar yenidən sağ idi. Yalnız Allahın Oğlu ölü adama həyat verə bilərdi.



13

Bu möcüzəni görə bir çox adam İsayə inandı. Ancaq digərləri Onu məbəd rəhbərlərinə öz düşmənləri kimi təqdim etdilər. Paxılıqdan onlar İsanı öldürmək üçün süi-qəsd qururdular. İsa bunu biləndə bir müddətlik oradan uzaqlaşdı.



14

İsa və Lazar

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Yəhya 11


“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

15

52

60

16



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı
istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın
cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə
Oğlunu, İsanı Çarmıxdə ölmək və sənin günahlarına görə cəzalandırılmaq
üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan
və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi
gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə
yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə
ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik
ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

17